

**Azərbaycan Dövlət İqtisad Universitetinin  
rektoru professor Ədalət Muradova**

**Çox hörmətli Ədalət müəllim!**

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illik yubileyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun kollektivi adından və şəxsən öz adımdan Sizi və universitetinizin kollektivini ürəkdən təbrik edirəm.

Azərbaycan Dövlət İqtisad Universiteti ali iqtisadi təhsilin flaqmanı olaraq ölkəmizin iqtisadi inkişafında öz sözünü demiş çoxsaylı yüksək ixtisaslı iqtisadçı kadrlar hazırlamış və elmi nailiyyətləri ilə iqtisad elminə sanballı töhfələr vermiş nüfuzlu ali təhsil ocağıdır. 1998-2013-cü illərdə Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışdığım illərdə İqtisad Universitetinin 70-75-80 illik yubileylərinin keçirilməsinin şahidi olmuşam. Hələ 2002-ci ildə universitetin 70 illik yubileyində ulu öndər Heydər Əliyevin universitet kollektivi qarşısındakı proqram xarakterli tarixi çıxışını indi də xatırlayıram. O, çıxışında yüksək ixtisaslı iqtisadçı kadrların hazırlanması işinin təkmilləşdirilməsini və təhsilin dünya standartları səviyyəsinə çatdırılmasını prioritet vəzifə kimi qarşıya qoydu.

Düşünürəm ki, Ümummilli liderin tarixi çıxışında “...İqtisadiyyatı irəliyə aparmaq üçün dünyanın mürəkkəb maliyyə sistemində, iqtisadi sistemə qoşulmaq üçün bizə müasir, hazırlıqlı, xarici dilləri bilən, dünya təcrübəsini mənimsəmiş gənclər lazımdır...” fikri bu gün də universitet rəhbərliyinin qarşısında duran əsas hədəflərdən biridir.

Son illərdə Azərbaycan Dövlət İqtisad Universitetində müəllimlər və tələbələr üçün yaradılmış sağlam mühit, beynəlxalq proqramlarda iştirak, ikili diplom proqramları, Differensial əmək haqqı sisteminin tətbiqi, dünyanın nüfuzlu elmi bazalarına daxil olan elmi nəşrlərdə əsərlərin çap edilməsi və s. buna görə dünya

reyting sistemlərində önəmli yerlərdə olması və Şərqi Avropa və Mərkəzi Asiya regionunda ən yaxşı 200 universitetdən biri olması məni çox sevindirir. O da məni sevindirir ki, vaxtilə Dövlət Proqramı ilə xaricə təhsil almağa göndərilmiş çoxsaylı tələbələr bu gün UNEC-də müəllim kimi işə cəlb edilmişlər. Bu onu deməyə əsas verir ki, ümummilli lider Heydər Əliyevin universitet qarşısında qoyduğu vəzifələr uğurla yerinə yetirilir və İqtisad Universitetinin 90 illik yubileyində universitet rəhbərliyinin qeyd edəcəyi kifayət qədər nailiyyətlər və uğurlar vardır. Mən bu uğurların əldə edilməsində təbii ki, möhtərəm prezidentimiz cənab İlham Əliyevin təhsilin inkişafı üçün imzaladığı fərman və sərəncamları, eyni zamanda universitet rəhbərliyi qarşısında qoyduğu vəzifələri xüsusi qeyd etmək istəyirəm.

**Hörmətli Ədalət müəllim!**

Sizin Azərbaycan Dövlət İqtisad Universitetinin inkişafı yolundakı fədakar əməyinizi və əzmlə çalışmağınızı yüksək qiymətləndirirəm və inanıram ki, möhtərəm prezidentimiz İlham Əliyevin qarşınıza qoyduğu vəzifələri ləyaqətlə yerinə yetirəcəksiniz və hazırladığınız keyfiyyətli kadrlarla ölkəmizin iqtisadi inkişafına, eləcə də ali iqtisadi təhsilin inkişafına öz layiqli töhfənizi verəcəksiniz. Mən bir daha Sizi və UNEC-in çoxminli professor-müəllim heyətini və tələbələrini 90 illik yubiley münasibətilə səmimi qəlbdən təbrik edirəm və daha böyük uğurlar arzulayıram.

*Hörmətlə,*

*Misir Mərdanov, EA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru,*

*EA-nın müxbir üzvü, professor*